

Xarizmatik xalq artisti Qabil Quliyev

(Səhnə fəaliyyətinin 50 illiyi ilə əlaqədar müsahibə)

Gəncəliyimden istedadlı aktyor kimi təndidim, tamaşaların həvəsi getdiyim, dosforları bir yerde halal çörək kosdiyim. Respublikanın Xalq artisti Qabil Quliyevlə görüşüb ondan müsahibə almaq üçün məqam gözləyirdim. Ancaq bu görüş heç kür almındı. Ya Qabil müəllim məsqədə, ya teatrda uzaqda, ya da imkanı xaricində olurdu. Nəhayət, bir gün onuna elə teatrdə rastlaşıq. Köhne dostumun yenə də vaxtı möhdud olsa da, imkan təpib elə teatr gənşəsi olan bir cüydə oturub bir-birimizə hal-həval tutduq.

Qabil müəllimlə səhər etdiyek yadi -ma gənclik illərin döşəndi. Mərhum dostum, Republikanın eməkdar artisti Nazir Əliyevlə tez-tez Lənkəran Dövlət Dram Teatrında görüşürdik. O zamanlar artıq Qabil müəllim öz maraqlı rolları ile tamaşalarını roğbotini qazanmışdı. Selviyən aktyorlardan biri idi. Çərçivəsində Lənkəran teatrının korifey sənətkarları sayıdımız onlara aktyorlar nəslini yetişmişdi. Ən başlıcası isə o idi ki, Qabil müəllim həmişə baş rollarda oynayardı.



Gur səsi onu bütün aktyorlardan fərqləndirirdi. O, dram əsərlərində, istor klassik və isterse de müasir olsun, bütün hallarda ona tapşırılmış rolların öhdesində bacarıqla gələr, həmişə de tamaşalar tərəfindən sürətli alqışlanardı.

Bu gün Qabil Quliyev yaşı dolmuş, teatrın müdrik aqsaaqlı aktyorlarından biri kimi fealiyyətinin en gözəl, müdrikkən dövründən keçirir. Ancaq o, müdrikkəsən de, ürəyi həmişə teatrlardır. Teatr öz doğma ocağı bilir, onuna nəfəs alır, ürəyi onurla döyüür, onunla yaşayır. Saç-saqqları Savalan dağının zirvesi kimi dümağıdır.

QABİL ƏZİZAĞA OĞLU QULİYEV 19 aprel 1949-cu ilde Colabid rayonunun Tahiri kəndində anadan olmuş. Bakı Neft Sənayesi məktəbində (1966-1968), M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu fakültəsində" (1968-1972) təhsilini almışdır (Əliheydər Əlekbərov və Rza Təhmasibin sinifində). Tələbelik illərində Akademik Dövlət Dram Teatrında evvelcə sohne quraşdırıcı, sonra isə yardımçı aktyor heyətində aktyor kimi çalışıb. 1972-ci ilde "Mosfilm" kinostudiyasının hərbəsdirilimkinə kinobazasında xidmət edib. 1973-cü ildə Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında çalışır. Lənkəran Dövlət Universitetində 12 il etika, estetika və kulturologiyada dərs deyib. Azərbaycan Teatr Xadimləri İttifaqının "Şəhər" mükafatı ilə təltif edilib (2009). Eməkdar artist (1979), Xalq artistidir (2000). Aktyor Qabil Quliyev Xalq artisti Nuriaddin Mehdihanlının qardaşdır.

Mən gəlisiyim sobanı Qabil müəllimli aydınlaşdırırdım ve "Azad Azərbaycan" qəzetiñin bölgə üzrə xüsusi müxbiri olaraq onuñ müsahibə aparacağımı bildirdim. Həmisiçək ciddi olañ Qabil müəllim gülməsidi, cöhrisini nə sepaləndi. Həvəsle suallarımı cavab verecəyini söylədi. Beləliklə, həmsəhəbiñ Xalq artisti, Lənkəran Dövlət Dram Teatrının aktyoru Qabil Quliyevdir.

-Qabil müəllim, illər öncə icazə verin sizi teatr və kinoda fəaliyyətinizin 50 illiyi münasibətə təbrik edin, siza galəcək yaradıcılığınızda uğurlar arzulayın.

-Çox sağlam, Seyavuş müəllim!

-Sizin üçün teatr nadir və sehnəde aktyor kimiñdir?

-Teatr monim evimdir. Aktyor isə her şeysə roğmen öz vezifə borcunu yeriñe yetirir. Qoy bir qeder de aydınlaşdırırdım. Bu qoca dünya insanları yeyir və onlardan geriye heç ne saklamır. Bizim də taleyimiz elə getirib ki, biz bütün həyatımızı bu sənətə həst etmişik, ona bağışlamışıq. Bu ağır peşədir. Yayan şaynarnıñ istisnə, görətsizlikdə forq etmir, aktyor her şeysə roğmen öz vezifə borcunu yeriñe yetirməlidir. Menim çalışduğum teatr təkcə stasionarda tamaşa cynaqla kifayətlənmədir. Çünkü Lənkəran



kicik bir şəhərdir, əhalisi azdır. Əksər hallarda biz tamaşalarımızı qastrollarda oynayıraq. Getdiyimiz yerlərdə isə şərait yoxdur. Həy yadımız çıxmaz. Bir həftəlik Bileşuvvara qastrola gelmişdik. Tamaşadan sonra dincəlmək üçün otelə yoldanlıq. Otaqlarda isidici vasiteler olmasına rağmen istilik yox idi. Təsadüfən aralayanda pencələrədə şüse olmadığının fərginə vardım. Biz o şəraitde sofraları gedib, tamaşalarla istirak etmişik. Bütün bunları deməkə ezbək olduğumuzu vurgulamaq niyyətində deyiləm. Sadəcə demek isteyirəm ki, bu sonetin şəhərindən çox əzab, iztirab və üzüntüləri var. Kim buna döze bileceksə, bursun gələsin, yox eger qacaqsə, boşuna yer tutmasın. Men bu sözüleri kamallara da deyirəm. Bu sonetin çətinliyini ein ilk addımlarından onlara izah etmek gərəkdir. İsti ocaq axtancların yeri bu sonet deyil. Bunu men yox, yüzüllər önce həyatını bu sonetə qurban verib, canını sehne üçün fəda edənlər söyleyirlər.

-Qabil müəllim, siz bu sonetdə xoşbəxtinizmi?

-Bütün xarşada dediklərimə baxmayaq, men seçdiyim və sevdiyim bu sonetdə xoşbəxtəm. Təbii ki, bu ömrün və xoşbəxtlinən ne qəder səroşcini tekce Allah bilir.

-Siz M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə bittirmisiniz. Bu da mənə mələmətdür ki, siz hem dram, hem də kino sahəsində tamaşalarla xeyli öz töhfələrinizi vermisiniz.

-Bəli, teatrda oynadığım rollar çoxdur. Texminen 190-200 rol oynamışam: Şurğunun "Vaqif"ində Qacar, "Ferhad və Şirin"ində Xosrov, Şekspirin "Qiş nəşri"ndə Holiksen, Vişnevskinin "Nikbin faciası"ndə Gəmi kapitanı, Musyenkonun "Nəsilər, cəsidiñ"de Kartaoş, Şillerin "Oqaçlar"ində Fon Moor, Anatoli Safronovun "Qəribə doktor"unda Sedr, C.Cabbarlınin "Oktag Eloğlu"unda Oktag, Şixəli Qurbanovun "Sənsiz"ində Sorhad, B.Vahabzadənin "Yağışdır"da eserinde Aslan, C.Məmmədquluzadənin "Ölüler"ində İskender, "Açı xatirələr"ində Mirzə, İ.Əfəndiyevin "Bülər saraya" eserində Nəcofov, Cahən Əfruzun "Qanqu böyük dalğası"nda Xumar, "Geldim ki, deym, sevirm" eserində Məhəmməd Radı, Ü.Hacıbəyovun "Olanlardan, keçənlərdən" eserində Mirzə, Mayakovskinin "Taxtabiti"ndə David Osipoviç, Vaqif Hüseynovun "Xuxuza zarafat"da Letif, Molyerin "Tartuf"nde Kleont, Ç.Çəxaiżyeniñ "Cinariñ Manifesti"ndə Sandro, Lev Ustinovun "Məhəbbətsiz şəhər"ində Çökü, M.Əliyevin "Prokuror"unda Şəfq, H.Cavidin "Topal Teymur"unda Edip, İ.Əfəndiyevin "Atabəyler ailesi"ndə Ziyad Şahsuvarov, İsa Hüseynovun "Bir kişi vərdi" eserində Musa Qulu, Kamal Abdullanın "Casus"unda Dədə Qorqud və s. rollarda oynamışam.

Filmografiyə sahəsində de uğurlarım çoxdur: (2008, qısametrajlı bedii film) aktyor (ata), "Cavad xan" (2008, tammetrajlı bedii film)-aktyor (Aleksandr Mirzə), "Gürzə" (2008, bedii serial)-aktyor (hakim), "Köhne dayırmən" (2010, bedii serial)-aktyor (Çingiz xan), "Təlatim" (II), (2011, tammetrajlı bedii film)-aktyor, "Yol" (II) (2011, qısametrajlı bedii film)-aktyor (professor), "Qız yüksü" (2013, bedii serial) aktyor (Kamil), "Sevginin göz yaşlanması" (2013, bedii serial) aktyor (Bahadır), "İkinci bahar" (2014, bedii serial)-aktyor Zakir) obrazlarını yaratmışam.

-Qabil müəllim, anadan olmuşsunuz 70 illiyi yadınızda necə qalib? -Yadimdardan ki, anadan olmağımın 70 illiyi ilə əlaqədar sayısız hesablı tamaşası və teşkilatlar moni töbrik etdilər.

Lərikdə Lənkəran teatrı tamaşa ilə çıxış etdi. Lənkəran Dövlət Dram Teatrının truppası Lərik rayon medeniyət evinin səhnəsində Üzeyir Hacıbəyovun felytonları, pamphletləri və həkayələri əsasında mərhüm rejissor, eməkdar incəsənət xadimi Baba Rzayevin quruluşlu "Olanlardan-keçənlərdən" tamaşasını təqdim etdi.

-Qabil müəllim, sizin yaradıcılığınızın 50 illik yubileyi ilə əlaqədar Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Müzeyində də böyük bir töbrik keçirilib. Bu töbibri necə xatırlayırsınız?

-Bəli, bəle bir töbrik keçirilib. Bunları da demək isteyirəm ki, Lənkəran teatrı kimi bir yerde menim sehne fealiyyətimin 50 illiyini qeyd etmək qorarını alan Cəfər Cabbarlı adına Teatr Müzeyinin rəhbərliyinə və eməkdaşlarını örən təşəkkürümüz bildirirəm. Başqalar üçün adı bir şey ola bilər, ancaq bu, menim üçün böyük bir addımdır. Bundan eləve, Sumqayıt Dövlət Dram Teatrı, Akademik Müsiki Teatr, Gəncə Dövlət Dram Teatrı, Səməd Vurğun Ev Muzeysi, Cəfər Cabbarlıın Ev Muzeysi məni təbrik ediblər.

-Yazıçı, publisist, tərcüməçi Ağadədin Babayev sizin haqqınızda çox maraqlı bir fikir yürüdü. O deyib: "Qabil müəllim maraqlı adamdır. Özüne-məxsus sərtlikləri də var, anlaşılan sənətkar telebləri də var, ən osasi, ənənətə laqımlı itirməyib, eyfisiyaya qapılmayıb. Monca, teatri ölkənin ucqarında sevən, onu yaşaması üçün paytaxt dan, əsas sohnolordan, məşhurluqdan imtiyinə edən belə adamları xüsüsən qorumaq lazımdır..."

-Ağaddın müəllim yazıçı, publisist, tərcüməçi olmaqdan eləvə, men deyirdim ki, o, həm de teatrınasdır. O, teatr əsərlərini məhərətə təhlil etmək bacarığına malik ziyalidir. Öz fərdi mühakimələri ilə teatr xidmət göstərməye çalışan Ağaddın müəllim hamı tərəfindən rəğbət qarşılanı.

-Aktyorun yuvasını siz necə təsəvvür edirsiniz?

-Aktyorun yuvası sahnedir. Həc kime yuvasının uçmasını arzulamadım.

-Gəncəliyinizdən bu günədək tərəf műqəbbilləriniz kimlər olub?

-Səhnedə tərəf műqəbbillərimər çok olub, ancaq men böyük sənətkarlardan Təvəkkül Əliyevin, Böyükxanım Əliyevanın, Nazir Əliyevin, Necib Hüseynovun, Sücađdin Mirzəyevin, Əli Salahının, Aynur Əliyevanın və başqalarının adlarını çəkirdim. Rejissor kimi eməkdar incəsənət xadimi mərhüm dostum Baba Rzayev unudulmadı.

-Teatrınızın yerli dramaturqlarla əlaqəsi haqqında nə deyə bilərsiniz?

-Bele bir layihə var ve onun üzərində ciddi iş aparılır. Teatrımızın rəhbərliyi bir neçə dəfə yerli yazarlarla görüş keçirib. Regional Mədəniyyət Mərkəzində de bu layihə üzərə aparılan işi təqdirələyiq hesab edirəm. Hazırda tamaşaçaya qulmaq üçün maraqlı, teatrın teleblərinən cavab verən əsərlər seçilir. Bize yene de əsərlər təqdim edilir. Sübhəsiz ki, en yaxşıları bəyonilib teatrımızın repertuarına daxil ediləcək. Bu işdə Mədəniyyət Nazirliyinin dəstəyinə inanırıq.

-Qabil müəllim, men bir neçə jurnalda sizin şeir yaradıcılığınızla tanış olmusam. Hətta şeirlərinizi bayonniləməməm de. Yeno de yazırıszınız?

-Aktyorlüğüm həmişə şeir yazmağıma üstün gelib. Hərdən yazarım. Amma bu, o demək deyil ki, men de şairəm. Şair olmaq tövdür. Bu dünyadan dərəsər menim ürəyime siğmaz. Ölkmə, milletinə qarşı haqsızlıq edən dünyadan edələtsizliyinə qarşı əsyanımı ancaq sehnəde təpmışam.

-Slz Azərbaycan teatrında "klassik aktyor məktəbi"nin barmaqları söylecən nümayəndələrindən birisiniz. Tamaşaların azaqı sizin narahat etmirmi?

-Pandamianın iki il arzində de teatrımız tamaşası ilə ünsiyyəti keşmedim. Biž bu eləqəni saxlayırdıq. Teatr qoruyurdug, onu yaşadırdıq. Onun ideoloji tribuna olduğunu bilerək teatrın böyük qüvvəsinə inanırdı. Axi teatr canlı tribunadır. Teatr mədhiyyəci yox, təqdimqidir. Biziñ Lənkəran teatrının mövqeyi de belədir.

-Qabil müəllim, əlbəttə, bu müsəlbənin çox qısa oldu. Sizin kimi maraqlı adamları saatları danışmaq olar. Bununla belə, sizin vaxtınızın az olduğunu nazərə alaraq sizlə bir dəha sehne fealiyyətinizin 50 illiyini töbrik edir, sizə cansaqlığı, yenilənmiş yaradıcılıq uğurları arzulayırımkı.

-Çox sağlam, Seyavuş müəllim. Men de size vəzetiñin eməkdaşlarına öz təşəkkürümüz bildirirəm.

Səyavuş SÜLEYMANLI,
"Azad Azərbaycan" qəzetinin xüsüs
müxbiri, Prezident mükafatçısı